

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İLHAM ƏLİYEV: “QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR NƏİNKİ AZƏRBAYCANIN, DÜNYANIN ƏN GÖZƏL YERLƏRİNDƏN BİRİNƏ ÇEVİRİLƏCƏKDİR”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Füzuli-Ağdam avtomobil yolunun tikintisi barədə məlumat verilib. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçiriləcək. Dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub.

Onu da qeyd etmək ki, Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolu və Füzuli-Hadrut yollarında aparılan işlər də davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olublar.

Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanımaya layihə haqqında məlumat verib. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzinə də meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək. Prezident İlham Əliyevə kəndə yatırılacaq özəl investisiyalar və məşğulluq layihələri ilə bağlı da məlumat verilib. Prezident İlham Əliyev Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”in təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərdə alınmaqda, saatda ən azı 200 səfərinin buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.

“Azərişiq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanımaya Mərkəz haqqında məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənilməsi üçün təmin edir. Prezident İlham Əliyev Mərkəzin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Bildirilib ki, 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar.

Dövlətimizin başçısı görüşdə çıxış edib. O, deyib:

- Düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılarından azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin etdi. Bu, tarixi hadisədir. Əminəm ki, 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Müharibə zamanı Füzulinin azad olunmasından çox böyük əhəmiyyətə malikdir. Çünki böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmənin müqavimət göstərdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmənin burada möhkəmləndirərək və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əs-

gər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölməyə getməyə hazırdılar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənin Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsədüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmənin gördüyü ki, bizim qabağımızda dura bilməyəcək, düşmənin gördüyü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır. Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əməkdarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dahlizinə çıxdıq



və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi. Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz gənc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayanıb qalmadı. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır. Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qorvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq. Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox

dağıntılara məruz qalmış rayondur. Bir dəne salamat kənd yoxdur, bir dəne salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Təsədüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Otən bir il ərzində bu istiqamətdə böyük işlər görüldü. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. İşğal dövründə mən Füzuli rayonunun bizdə olan hissəsinə,

müddət ərzində çəkdim. Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdam gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. Bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək. Artıq mənə bu baş plan təqdim edildi. Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcəkdir. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və

bunu bu gün hər kəs görə bilər. Artıq mənə verilən məlumatlara görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yəni də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyata da öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nənki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir. Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcəkdir. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq.

Mühasiblərin və auditorların VII Avrasiya forumu Naxçıvanda



rında təşkilinin dərin əsasları vardır. Əvvəla, burada çox əlverişli ab-hava vardır, Naxçıvanın maliyyə sisteminə böyük uğurlar əldə edilmişdir, forumda da deyildiyi kimi, muxtar respublikada vergi borcu yoxdur. Bu da o deməkdir ki, burada iş məsuliyyəti, şəffaflıq vardır. Şəffaflığın təmin edilməsi üçün muxtar respublika rəhbəri çox böyük işlər görüb. Məhz bütün bu üstün cəhətlərə görə forumun Naxçıvanda keçirilməsi qərara alındı, tədbir çərçivəsində biz yerli nümayəndələrlə yanaşı, xarici mütəxəssislər də bir daha bu diyarın inkişafını əyani surətdə gördülər. Akademik Ziyad Səmədzadə çıxışında bildirib ki, son 20 ilin statistikasına Naxçıvanda iqtisadiyyatın bütün sahələrində dinamik inkişafı bir daha təsdiq edir. Tədqiqatçı haldır ki, muxtar respublika bu üstünlüyü blokada şəraitində, ölkəmizin 20 faizi işğal altında olduğu bir dövrdə əldə etmişdir. Təbii ki, bütün bunlara ulu öndər Heydər Əliyevin siyasi irsinə sadıqlıq, bu xəttin uğurla davam etdirilməsi nəticəsində nail olunub. Bu forumun təşkilinin ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcəyini vurğulayan Ziyad Səmədzadə bildirib ki, əsas məqsəd qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sisteminin və bütövlükdə, sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud

problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov: – Biz, bütün forum iştirakçıları, bütövlükdə,

– Bu gün bütün naxçıvanlıların həyatında olduqca əlamətdar günlərdən biridir. Diyarımız növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir. Mühasiblərin və auditorların VII Avrasiya forumu öz maraqlı müzakirələri, əhəmiyyətliyi ilə yaddaşlarda qalacaq. Forumun əsas məqsədi Azərbaycan mülkiyyətçi və auditin inkişafına təkan vermək, aktual məsələlərlə bağlı geniş təcrübə mübadiləsi aparmaqdan ibarətdir. İnanırıq ki, peşəkar mühasib təşkilatı olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası ilə sıx əməkdaşlığımız, eləcə də beynəlxalq mühasib



Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Naxçıvanda Mühasiblərin və auditorların VII Avrasiya forumu keçirilib. Forum iştirakçıları tədbirdən öncə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra forum iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda böyük maraq yaradıb. Ümumilikdə, 9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak etdiyi forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev açaraq bildirib ki, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Dövlət təşkilatları, hüquqi, fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili, aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində tədbirlər görülərək maliyyə, büdcə, vergi, mühasibat uçotu və audit fəaliyyətinin təkmilləşdirilməsi

sinə dair təkliflər verilir.

Qeyd edilib ki, bu gün maliyyə və mühasibat sahəsində çalışan işçilərin peşə hazırlığının artırılmasına diqqət yetirilir, Maliyyə hesabatlarının beynəlxalq standartları, mühasibat uçotunun beynəlxalq standartları və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil edilir və digər zəruri tədbirlər həyata keçirilir. Muxtar respublikada maliyyə və mühasibat işi sahəsində çalışanların peşə hazırlığının təkmilləşdirilməsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi fəaliyyət göstərir.

Forumda Akademik Ziyad Səmədzadə, Vahid Novruzov, Mehriban İmanova, Nuriyyə Novruzova, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələri çıxış etmişlər.

Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə: – Respublikamızın və dünyanın bir çox ölkələrinin nümayəndələri, iqtisadçıları ilə birlikdə Naxçıvanda gördüklərimiz bizi çox sevindirdi. Bildiyimiz kimi, Naxçıvan Azərbaycanın çox dinamik inkişaf edən, ildən-ilə sosial-iqtisadi göstəricilərini artıran, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması

istiqamətində konkret ciddi addımlar atan bir diyardır. Burada böyük quruculuq işlərinin həyata keçirilməsi hamımızın sevincinə səbəb olur. Bu uğurlar Azərbaycanın ümumi iqtisadi inkişafına böyük töhfə verir. Onu da deyim ki, bu beynəlxalq forum olduqca dəyərlidir. Belə ki, bu gün dünyanın narahat edən ən vacib problemlərdən biri şəffaflıq, korrupsiyaya qarşı mübarizə, uçotun şəffaflığının təmin olunmasıdır. Məhz bu istiqamətdə keçirilən forum Prezident cənab İlham Əliyev tərəfindən respublikamızda müəyyən edilmiş inkişaf strategiyasına, heç şübhəsiz ki, müsbət təsirini göstərəcək. Naxçıvanlılara bütün bu işlərdə uğurlar arzulayıram. Bu gün biz fəxr edirik ki, qalib ölkənin əməkdaşlığı. Naxçıvan uzun illər blokadada yaşayıb, çətinliklərlə üzləşib, lakin düşmən naxçıvanlıların iradəsinə qıra bilmədi, 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində parlaq qələbənin qazanılmasında naxçıvanlı igid oğullar böyük qəhrəmanlıqlar göstərdilər. Hesab edirəm ki, bizim bu gelişimiz çox əlamətdar oldu, heç şübhəsiz, burada gördüklərimizi, şahidi olduğumuz yenilikləri dostlarımıza, bütün Azərbaycan cəmiyyətinə çatdırmaqda da forumun əhəmiyyəti böyükdür. Təbii ki, belə beynəlxalq tədbirin Azərbaycanın bu qədim diya-

şəffaflıq probleminə, maliyyə hesabatlarının təkmilləşdirilməsinə həsr olunmuş çoxsaylı maraqlı məruzələr dinlədik. Onu da qeyd edirəm ki, təşkilatımızın iştirakı ilə Naxçıvan şəhərində artıq bu, keçirilən üçüncü forumdur. Birinci seminar-müşavirə 2002-ci ildə reallaşmış. Sonrakı illərdə Naxçıvanda şəffaflığın artırılmasına, auditor xidmətinin inkişafına böyük diqqətin yetirilməsinin şahidi olmuşuq. Aparılan tədqiqatlar da göstərir ki, möhtərəm prezidentimizin "Şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərz olmalıdır" fikrinin reallaşması istiqamətində işlər muxtar respublikada uğurla həyata keçirilir. Biz Auditorlar Palatası olaraq muxtar respublikada auditor xidmətinin inkişafı ilə əlaqədar öz səlahiyyətlərimiz daxilində kadr hazırlığında, metodik təminatda lazımi köməkliliyimizi göstəririk və hesab edirəm ki, bundan sonra bu istiqamətdə iş daha sistemli, daha ardıcıl şəkildə həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova:

təşkilatları ilə imzaladığımız memorandum Maliyyə Tədris Mərkəzinin gələcəyi üçün işıqlı yollar açacaq.

Gürcüstanın Mühasiblər Birliyinin direktoru, Gürcüstan Maliyyəçilər və Mühasiblər İnstitutunun sədri, ICFM & IC-B-nin Gürcüstanda nümayəndəsi Tata Beridze: – Forum



çərçivəsində Azərbaycanın bu qədim diyarı ilə yaxından tanış olmaq imkanımız yaranmış. Biznes Mərkəzində panellərə rəsə fasilədə müşahidə etdiklərimə əsasən deyə bilərəm

21-27 oktyabr 2021-ci il

Mühasiblərin və auditorların VII Avrasiya forumu Naxçıvanda

ki, muxtar respublikanın güclü iqtisadi imkanları vardır, istehsal olunan məhsulların müxtəlifliyi buradakı geniş biznes mühitindən xəbər verir. Naxçıvan həm qədim tarixi, həm müasir görkəmi, fərqli landşaftı ilə böyük marağımıza səbəb oldu. Forumun “Arıqlıq məhsulları - bal satış yarmarkası”na təsadüf etməsi də çox gözəl oldu, yarmarkada sərgilənən arıqlıq məhsulları bir-birindən maraqlı idi. Dövlət üçün, tədbirin təşkilinə görə öz minnətdarlığımı bildirirəm.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova: – Bir peşəkar mühasib təşkilatı kimi uzun müddətdir,



belə beynəlxalq tədbirlər keçiririk. Fikirləşdik ki, VII forum məhz Naxçıvanda reallaşdırılsın. Tədbir xarici qonaqlarımızın Naxçıvanla yaxından tanış olmaları üçün böyük fürsət yaratdı, onlar bu qədim diyarımızın bütün gözəlliklərini öz gözləri ilə gördülər. Forumun yüksək səviyyədə təşkilinə görə, bizimlə birgə bu işə böyük dəstək verdiyi üçün muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.

“Eyni mədəniyyətin, dilin, oxşar adət-ənənələrin olduğu bu şəhər, həqiqətən, insanda bir doğmalıq hissi yaradır”, – deyən müsahibimiz Gülgün Öztürkün də forum təəssüratları zəngindir: – Artıq iki gün-



dür Naxçıvandayıq. Bura ilk dəfədir gəlməyimə baxmayaraq, bizə olan səmimi yaxınlığın, qonaqpərvərliyin müqabilində heç bir özgəlik hiss etməm. Səfərimiz çərçivəsində Naxçıvanın tarixi abidələrinə ekskursiyalar etdik. Şəhərə daxil olduğumuz andan ilk diqqətimi cəlb edən şey şəhərin təmiz və çox sakit olması idi. Bununla yanaşı, bir-birindən maraqlı və fərqli

disaynda park və xiyabanların olması, hər tərəfdə abadlıq-quruculuq işlərinin aparılması da insanda xoş təəssüratlar yaradır. Burada adını çox eştdiyim, lakin səfər çərçivəsində tanış olduğum Duzdağ isə Uca Yaradanın Naxçıvana verdiyi ən gözəl nemətdir.

Türkiyə və Azərbaycan respublikalarının tarixi sarsılmaz dostluq əlaqələrindən söhbət açan müsahibimiz Hakan U-



tabaşı deyir ki, bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. Mədəniyyətin beşiyi hesab etdiyimiz Naxçıvanla bağlı fikirlərimiz çox yüksəkdir. Artıq layihənin son günündəyik və bu maraqlı şəhərdən ayrılacağım üçün, sözün əsl mənasında, təəssüflənirəm. İnsanların qonaqpərvərliyi, mədəniyyətlərin, düşüncə tərzinin üst-üstə düşməsi insanı sevindirir.

Ukrayna vətəndaşı Aksana Saxnaçkayanın dediklərindən: – Başdan-başa gözəlliklərlə dolu olan bu şəhərə ilk dəfədir, gəlirəm. İnanmazdım ki, bu iki gün müddətində bu qədər gözəl və maraqlı hadisələrin şahidi ola biləcəyəm. Burada maraqlı ekskursiyaların təşkil edilməsi səfərimizə başqa bir ab-hava qatdı, günümüz rəngarəng keçdi. Ekskursiya zamanı məndə ən çox maraq yaradan abidə isə Möminə xatın türbəsi oldu. İnsanı heyətləndirən ən üstün məqam isə sözügedən abidənin əsrlərin, yüz illərin süzgəcindən keçərək müasir dövrümüzə gəlib çıxmasıdır. Gözəllik və cəlbediciliyi Naxçıvanın hər yerində gör-



mək mümkündür.

Türkiyə vətəndaşı Müslüm Yılmaz Taner deyir ki, Azərbaycanın ən qədim şəhərlərindən biri olan Naxçıvana etdiyimiz bu səfər çərçivəsində bizimlə birlikdə doqquz ölkənin nümayəndələrinin iştirak etməsi də onu göstərir ki, Azərbaycanın dünya ölkələri ilə apardığı genişmiqyaslı siyasi əlaqələr bu gün də özünün ən uğurlu inkişaf yolundadır. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. İnanırıq ki, bu qədim və mədəniyyət nümunələri ilə zəngin olan diyar bunun kimi neçə-neçə uğurlu birgəliklərə, indi olduğu kimi bir çox taleyüklü təşəbbüslərə



imza atacaq. Belə gözəl tədbirin təşkilinə görə bütün layihə iştirakçıları adından öz dərin minnətdarlığımı bildirirəm. Forumda mühasib və auditorların fəaliyyət prinsiplərinə uyğun 4 panel üzrə mühasibat uçotunun təkmilləşdirilməsində dövlət tənzimlənməsinin rolu, maliyyə hesabatlarında şəffaflıq problemləri, müasir çağırışlar: vergi və maliyyə hesabatlılığı, vergi qanunvericiliyi və maliyyə hesabatlarının beynəlxalq standartları, mühasibat uçotu sahəsində qanunvericilik, maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqi və digər mövzular əhatə edən təqdimatlar olub. Sonra forum iştirakçıları üçün “Duzdağ” otelində Qala gecəsi təşkil edilib. Qala gecəsində Böyük Britaniyanın Maliyyə Menecerləri İnstitutunun icraçı direktoru Garry Carterin təbriki videolayd vasitəsilə çatdırılıb, aid sahələr üzrə çalışan peşəkar əməkdaşlara müxtəlif nominasiyalar üzrə mühasibat dünyasının oskarı sayılan, İCB Global tərəfindən Luca Pacolinin şərəfinə təsis edilmiş LUCA- mühasibatlıq, maliyyə və ümumilikdə, iqtisadiyyat sahəsində nailiyyətləri tanıyan və tanudən beynəlxalq mükafat təqdim olunub. Həmin Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının keçirdiyi tədbirlərdə maraqlı təqdimatları, fəallığı ilə seçilən namizədlərə ayrı-ayrı nominasiyalar üzrə mükafatlar, eyni zamanda xarici ölkə təmsilçilərinə “Fəxri qonaqlar” nominasiyası üzrə hədiyyələr verilib. Naxçıvanın müasir inkişaf salnaməsindən bəhs edilən videoçarx, Naxçıvan Dövlət Filarmoniyasının



musiqi kollektivlərinin ifasında rəngarəng rəqs və musiqi nömrələri forum iştirakçıları arasında xoş təəssürat yaradıb. Mühasiblərin və auditorların VII Avrasiya forumu çərçivəsində beynəlxalq mühasib təşkilatları ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Forum iştirakçıları Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Forum iştirakçıları səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzində olub, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıqlıq məhsulları - bal satış yarmarkası”nda da iştirak ediblər, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksləri, Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq forum iştirakçıları

muxtar respublikamızın tarixi, mədəniyyəti, turizm potensialı barədə zəngin təəssürat yaradıb. Mühasiblərin və auditorların VII Avrasiya forumunun iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibələrində forumun əhəmiyyəti barədə danışdı, muxtar respublikanın hərtərəfli inkişafından söz açıblar.

Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira BEHBUDOVA

“Şəhərin mərkəzi hissəsində Füzuli Memorial Kompleksi yaradılacaq”

Bu sözləri oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. O, bildirib ki, Füzuli Memorial Kompleksi şəhərin mərkəzi hissəsində yaradılacaq. 5 hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq.

Zəfər parkı ilə yanaşı, 5 hektarda İşğal muzeyi və park təşkil ediləcək. Dağıntılar bu gün həmin ərazidədir, olduğu kimi konservasiya olunub saxlanılacaq.

Anar Quliyev “Ağıllı şəhər” yaşamasına toxunaraq deyib: “Bu yanaşma, təbii ki, burada həm ağıllı idarəetməni, həm də müasir texnologiya üzrə peşəkar kadrlar hazırlanmasını nəzərdə

tutur. Ağıllı cəmiyyət, sağlam ətraf mühit, həyat tərz, nəqliyyat və rabitə, rəqəmsal əsaslı şəbəkələr global miqyasda yeni yanaşmadır. Çalışacağıq burada sağlam ətraf mühit, parklar, çoxlu yaşıllıq olsun”.

Anar Quliyev burada az və ortamərtəbəli çoxmənzilli binalar inşasından da danışib. “Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil yolları, dəmir yolları çəkiləcək, aeroport artıq tikilib. Ona görə yaşayış hissəsini biz şəhərin sol tərəfinə daha çox yerləşdirdik və aeroporta yaxın ərazilər daha çox məşğulluq yerləri olacaq. Burada sənaye parkı, logistika parkı var. Şəhərdə, həmçinin ekopark yaradılacaq. Şəhər ətrafında çox böyük ərazidə meşə zolaqları da olacaq. Avtovağzal, dəmir yolu vağzal şəhərin girəcəyində yerləşəcək. Gələcəkdə böyük bir idman zonasının yaradılması, stadionun tikilməsi planlaşdırılır”, - deyərək, əlavə edib.

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib



Oktyabrın 19-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARIO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən İKT, tikinti, qida və sair sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm və sair sahələrdə də tərəfdaşlıq inkişaf edir.

Nazir müavini Azərbaycan iqtisadiyyatı, ölkə-

mizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib, slovakıyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Slovakiyanın Xarici İşlər və Avropa naziri İvan Korçok Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev xarici investisiyaların təşviqi məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən görülmə işlər və həyata keçirilən tədbirlər barədə danışib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

KOBİA Slovakiyanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıdır



Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlığın dəstəklənməsi sahəsində Slovakiyanın müvafiq qurumları ilə əməkdaşlıqda və birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov oktyabrın 19-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş Azər-

baycan-Slovakiya biznes forumunda deyib.

KOBİA sədri qeyd edib ki, agentlik yerli və xarici iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstək göstərir. Belə ki, KOBİA Slovakiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə bilər.

Külək elektrik stansiyalarında 8,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

Sentyabr ayında Azərbaycan-dakı külək elektrik stansiyalarında (KES) 8,5 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

AZƏRTAC Dövlət Statistika



Komitəsinin məlumatlarına istinadla xəbər veririk ki, ötən ay ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 5,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək

Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Nazirlər Kabineti əməkdaşlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks et-

dirilməsi üçün təkliflərini bu həftə hazırlayacaq. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn təklifləri oktyabrın 21-dək hazırlayıb təqdim edəcək.

Zəngəzur dəhlizi “Kəmərlər və Yol” layihəsinin strateji əhəmiyyətini daha da artıracaq



Oktyabrın 18-19-da Çin Xalq Respublikasının Çindao şəhərində hibrid formatda 2-ci “Kəmərlər və Yol Energetika Nazirləri Konfransı” keçirilib. Müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində Energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib.

Energetika Nazirliyindən bildirilib ki, nazir Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Çin ilə Avropa arasında “mühüm körpü” rolunu oynadığını qeyd edib. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni Zəngəzur dəhlizi perspektivdə “Kəmərlər və Yol” layihəsinin strateji əhəmiyyətini daha da artıracaq. Nazir global əhəmiyyətli enerji xətləri, şaxələndirilmiş enerji resursları və Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu və əlverişli inves-

tisiya imkanları ilə Azərbaycanın bu dəhlizdə enerji əməkdaşlığının inkişafında vacib tərəfdaş olduğunu bildirib.

“Hazırda iqlim dəyişiklikləri ilə bağlı çağırışlar enerji sektorunu kəskin dəyişikliklərlə üz-üzə qoyub və bu prosesdə çoxtərəfli əməkdaşlıq heç vaxt olmadığı qədər həlledici rol oynayır. Qlobal enerji istehlakının strukturundakı təsiri mövqeyi, dünyada bərpa olunan enerji üzrə ən böyük qoyuluş gücünə malik ölkələrdən biri olması və 2060-cı ilə qədər sıfır karbon emissiyası ilə bağlı hədəfi Çinin təşəbbüsü ilə “Kəmərlər və Yol”un “yaşıl enerji” üzrə də effektiv əməkdaşlıq platformasına çevrilməsinə təminat yaradır”, - deyərək nazir qeyd edib.

Nazir, həmçinin, bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərracların, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialının investorlar, o cümlədən Çin ilə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacağını qeyd edib.

Azərbaycanda qaz və işıq tarifləri dəyişdirildi

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına dəyişiklik olunub. Dəyişikliyə əsasən, əhali kateqoriyası üzrə mövcud olan tarif diferensiasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək, yenisi tətbiq edilir.

Belə ki, əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənəndirilir. Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edirdi.

Tarif Şurası hesab edir ki, yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur.

Şura yeni tariflərin 4 nəfərdən



ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsirini 2,05 manat həddində proqnozlaşdırır. Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

“İstehlak səbətinə bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənəndirilib. Orta statistik ailə

tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq”,- deyərək Tarif Şurası bildirib.

Bu qərar 2021-ci il 1 noyabr tarixindən qüvvəyə minir.

21-27 oktyabr 2021-ci il

Rəqəmsal iqtisadiyyat İDARƏETMƏ SİSTEMLƏRİNDƏ VƏ BİZNES MODEL SEÇİMİNDƏ RƏQƏMSALLAŞMA

İdarəetmə sistemlərində innovasiyalar hazırda bu və ya digər dərəcədə rəqəmsallaşma ilə əlaqədardır. Əşyaların internetinin fəaliyyət dairəsinin genişlənməsi idarəetmədə rəqəmsallaşmanın prioritetlərindən biri kimi diqqəti cəlb etməkdədir. Eyni zamanda, sənayedə istehsal innovasiyalarının texnoloji proseslərə aidiyyəti dərəcəsinin biznes proseslərinin idarə edilməsində süni intellektual sistemlərin tətbiqi səviyyəsi ilə uzlaşdırılması məsələləri gündəliyə çıxmaqdadır. Qeyd olunan və bir sıra digər meyllər idarəetmə sistemlərində yaxın perspektivdə baş verməsi gözlənilən meyllərin rəqəmsallaşma ilə əlaqədar olacağını söyləməyə kifayət qədər əsas verir. Strateji baxımdan idarəetmə sistemlərində rəqəmsallaşmanın tempi və miqyası iqtisadi məqsəduyğunluq amili ilə şərtlənir. Başqa sözlə, unutmaz olma ki, istənilən məqsədyönlü fəaliyyətdə hər hansı ciddi dəyişiklik özünü iqtisadi cəhətdən doğrultmalıdır. Yəni, istehsalın və ya idarəetmənin təkmilləşdirilməsinə (yenilənməsinə) qoyulan vəsaitin məqbul müddətdə ödənilməsi zəruri şərtidir. İdarəetmə sistemlərində səmərəliliyi xarakterizə edən mühüm göstəricilər qismində xərclərin səviyyəsi xüsusilə diqqəti cəlb edir. Rəqəmsal mühitin əsas indikatorlarından biri transaksiya xərcləridir. Mübadilə prosesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclər kimi transaksia xərcləri tərəf-müqabillərlə qarşılıqlı münasibətlərin səmərəliliyinə mane olan amillərin aradan qaldırılmasına sərf olunur. Əsasən, nətamam informasiya mühitində meydana gələn bu xərclər bazarın fəaliyyəti üçün zəruri olan xərclər kimi qəbul edilir.

Müasir dövr üçün rəqəmsal bazarların inkişafı, ideya və təcrübələrin mübadiləsi prosesinin sürətlənməsi xarakterikdir. Belə vəziyyət məhiyyətə yeni biznes modellərinin yaradılması, onların kifayət qədər geniş arealda yayılması və istifadəsi proseslərini də sürətləndirir. Biznes modelə konseptual çərçivə kimi baxılması halında onun dəyər zəncirini, demək olar ki, başdan-başa əhatə etməsi nəzərdə tutulur. Rəqəmsal idarəetmə mühitində səmərəli biznes model seçiminə təsir edən amillər qismində ilk növbədə, normativ-hüquqi bazanın vəziyyəti, iqtisadi fəaliyyət və onun tənzimlənməsi sisteminin texnoloji dəyişikliklərə reaksiyasının xarakteristikaları, verilənlərin kapitalla çevrilməsi proseslərinin səciyyəli amillər, insan resurslarının kəmiyyətə ifadə oluna bilən keyfiyyət xarakteristikaları, informasiya selinin və informasiya qıtlığının doğurduğu fəsadların nəticələri, infrastrukturun innovasiyalı modernləşdirilməsinin zəruri edən rəqəmsal texnologiyaların payı qeyd edilməlidir. Nəticə etibarilə haqqında danışılan proseslər rəqəmsal bazarlarda rəqabətə yeni yanaşmaları formalaşdırmaqdadır.

Rəqəmsal bazarlarda rəqabətin özünəməxsus cəhətlərindən biri biznes modellərin öz aralarında və onlarla internet platformalar arasında rəqabət mübarizəsində üzə çıxır. İlk təcrübənin təhlili böyük ehtimalla belə deməyə əsas verir ki, biznes modellər və internet platfor-



malar arasında rəqabət gec-tez sonuncunun qələbəsi ilə başa çatır. Odur ki, platformada üstünlük qazanmağa yönəlmiş biznes model daha perspektivli hesab edilə bilər. Rəqəmsal bazarlarda rəqabətin digər özünəməxsusluğu bazarda əhəmiyyətli (və ya ümumiyyətə) payı olmayan şirkətlərin üstünlük əldə edə bilməsindədir. Onların kreativliyi əsasən yeni çağırışlara əlverişli reaksiya verməkdə ifadə olunur. Rəqəmsal iqtisadiyyatın idarə edilməsi sistemlərində biznes-model seçimində alternativlərin mövcudluğu təkcə imkanların deyil, habelə problemlərin artmasını şərtləndirir. Məsələn, ondadır ki, zəruri resurslara və məqbul gəlirə malik müəssisə (şirkət) səviyyəsində təcrübədə sınaqdan çıxmış biznes-modellərdən imtina edilməsi heç də asan proses deyildir. Sazlanmış sistemin üstünlüklərindən faydalanmaq əvəzinə, daha böyük fayda və risk vəd edən biznes-modellərə üstünlük verilməsi sonuncuların aşkar iqtisadi və ümumi cəlbəediciyi halında mümkündür. Hesab edilir ki, rəqəmsal iqtisadiyyat şəraitində güclü və resurslarla təmin olunmuş şirkətlərin əsas problemləri təcrübədə yoxlanmış biznes-modellərdən imtina etməyin mürəkkəbliyi ilə əlaqədar olacaqdır; eyni zamanda, stereotiplərlə bağlı olmayan yeni şirkətlər istehlakçılar haqqında daha keyfiyyətli verilənlərlə və daha çevik idarəetmə texnologiyalarına müraciət imkanını əldə edə bilərlər. Məhz istehlakçılar daha yaxşı tanımaq imkanını (rəqəmsal texnologiyalar sayəsində) şirkətlər üçün geniş perspektivlər açacaqdır, hərçənd bunun üçün dəyər yaradılması zəncirində çox sayda elementlərin dəyişdirilməsi tələb olunacaqdır.

Rəqəmsallaşma iqtisadiyyatın müxtəlif sahələrinə nüfuz edir. Bu prosesdəki fərqlər müxtəlif sahələri təmsil edən şirkətlərdə rəqəmsallaşma və biznes modellərin elementləri arasında qarşılıqlı əlaqələrdə təzahür edir. Müvafiq meyl, habelə aşağıdakı mənbədə avtomobil və media sənayesi sahələrində biznes-modellər və rəqəmsallaşmanın xarakteristikaları arasında əlaqələrin müqayisəli surətdə öyrənilməsi sayəsində aşkar edilmişdir. Tədqiqatlar göstərir ki, rəqəmsallaşmanın biznes modellərin elementlərinə təsiri və nəticə etibarilə optimallaşdırma potensialı əhəmiyyətli dərəcədə şirkətin mənsub olduğu sahədən asılıdır. Bundan başqa, avtomobil və media sənayesi sahələrində rəqəmsallaşma mövcud təşkilati

struktur, interfeysləri, infrastruktur və digər imkanları şübhə altına alır. Müəssisə səviyyəsində idarəetmə sistemlərinin səmərəliliyi infrastruktur amilindən həlledici dərəcədə asılıdır. Rəqəmsal mühitdə bu asılılıq informasiya infrastrukturunu istisna olmaqla bir qədər zəifləsə də, idarəetmə qərarlarının qəbulu prosesində infrastruktur amilinin rolunu sərf-nəzər etmək düzgün olmaz. İnnovasiyalı intensiv inkişafa adekvat idarəetmə sisteminin tələblərinə cavab verən informasiya təminatının formalaşması və zənginləşdirilməsi günümüzdə rəqəmsallaşma imkanlarını nəzərə almalıdır. Başqa sözlə, innovasiyalı intensiv inkişafa adekvat idarəetmə sisteminin tələbləri kəmiyyət ifadələrində təqdim olunmalıdır. İnformasiya təminatının innovasiyalı intensiv inkişafa adekvat idarəetmə sisteminin tələblərinə cavab verməsi üçün müşahidə və qeydiyyat proseslərindən başlayaraq informasiyanın son istifadəçiyə çatdırılmasına qədər bütün mərhələlərdə həmin tələblər formalaşmalı, başqa sözlə, kəmiyyət ifadəsində təqdim olunmalı, informasiyaya qoyulan semantik tələblərə riayət edilməsi səviyyəsi sintaksis və pragmatik tələblərə riayət edilməsi səviyyəsinə yaxınlaşdırılmalıdır.

Rəqəmsal iqtisadiyyatda idarəetmənin özünəməxsusluğu, burada demək olar ki, müntəzəm olaraq yeniliklərlə rastlaşma və onların idarə edilməsi üçün kreativ yanaşmaya ehtiyacın yaranmasıdır. Bu halda menecer təcrübə və səviyyəsindən asılı olmayaraq, tez-tez orijinal qərarlar qəbul etmək məcburiyyətindədir. Qarşıya çıxan yeni idarəetmə məsələləri müxtəlif səviyyələrdə idarəetmənin prinsiplərinə və vəsitələrinə kreativ münasibət tələb edir. Eyni zamanda, menecerin verilənləri idarə etmək üzrə funksiyaları artır, onlarla işin xarakterində ciddi dəyişikliklər baş verir.

Milli iqtisadiyyat səviyyəsində rəqəmsal mühitdə idarəetmənin prioritetlərinin əsaslandırılması zamanı resurslara qənaət və məşğulluq meyarları arasında manevr etmək lazım gəlir. Qabaqcıl texnologiyalar digər resurslarla yanaşı, əmək resurslarına qənaəti nəzərdə tutduğu kimi, rəqəmsal innovasiyalar şəraitində idarəetmə qərarları yeni iş yerlərinin açılması imkanlarını da reallaşdırmalıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının sənədlərində göstərilirdi ki, rəqəmsallaşma şəraitində məşğulluğun xarakterində yaxşılaşma üçün

xüsusi imkan yaranır. Kreativliyi, çevikliyi və məqsədyönlülüüyü ön plana çəkən iş yerlərinin artması müqabilində təhlükəli, çirkli və darıxdırıcı işlərin həcmi kəskin surətdə azalır. Qeyri-bərabərliyi azaldan və rifahı yüksəldən gələcək işlərin meydana çıxması üçün imkanlar açılır. Bu məqsədə nail olmaq üçün bütün maraqlı tərəflər, xüsusilə direktiv orqanlar baş verən dəyişiklikləri dərk etməli, mövcud imkanlardan istifadə və yaranan problemləri həll etməklə arzuolunan nəticələrin əldə edilməsini planlaşdırmalıdır.

İdarəetmənin prinsiplərinə münasibətdə yarıdıcı yanaşma rəqəmsal iqtisadiyyatda səmərəliliyi yüksəltməklə yanaşı, müxtəlif xarakterli risk ehtimalını da artırır. Bu səbəbdən rəqəmsal mühitdə risklərin idarə edilməsi məsələləri, demək olar ki, gündəlikdən düşmür. Haqqında danışılan risklər sırasında inteqrasiya edilmiş rəqəmsal sistemlərin etibarlılığının arzuolunan səviyyədə olmamasının səbəbi həmin sistemlərdə gözlənilməz kənarlaşmaların baş verməsi ehtimalının yüksək olmasıdır. Həmin risklərin, habelə müəssisə səviyyəsində təşkilati yerdənqurma tələb edən rəqəmsal texnologiyaların tətbiqi ilə əlaqədar risklərin qarşılınması və neytrallaşdırılması üçün, zənnimizcə, məhz rəqəmsal mühitin səfərbər edilmiş texnoloji imkanlarının reallaşdırılması üçün əlverişli iqtisadi-hüquqi sistem formalaşdırılmalıdır.

Yeni biznes modellərin strukturunu onların müştəri yönümlüyü ilə, daha doğrusu, müştərinin rəqəmsal portretinə əsaslanması ilə müəyyən edilir. Müştəri barədə verilənlərin çoxkanallı sistemindən omnikanal sistemə keçilməsi yeni biznes modellərin özünəməxsusluğunu şərtləndirən mühüm xassədir.

Rəqəmsal texnologiyaların, xüsusilə əşyaların interneti texnologiyalarının geniş tətbiqi biznes modellərin aşağıdakı növlərinin inkişafını şərtləndirir: rəqəmsal platformalar; servis biznes modelləri, ideyalar da daxil olmaqla kəndən ən müxtəlif resursların cəlb edilməsinə əsaslanan raudsorsinq modeli və s.

Bu modellər resurslara sahiblik əvəzinə, resurslardan istifadəyə əsaslanır, əmtəələrini və xidmətlərini fərdiləşməsinə nəzərdə tutur, məhsulu arzuolunan nəticə üçün zəruri həcmdə istehlak etməyə imkan verir - müştəri üçün qiymətəmələgəlmə əsasında nəticə və səmərə əldə edilməsinə, o cümlədən kompleks məhsul və xidmət istehlakına əsaslanan biznes model. Bu model aqrar fəaliyyətin təchizatında rəqəmsal texnologiyalardan istifadə zamanı uğurla sınaqdan çıxmışdır. Deyək ki, tanınmış BASF kimya şirkəti (Almaniya) gübrə satışını həyata keçirməklə yanaşı, torpağın monitorinqi, bitkilərin sağlamlığı, hava şəraiti barədə verilənlər nəzərə alınmaqla, həmin gübrələrin hansının, nə vaxt, nə miqdarda istifadəsi barədə də müştərilərə əhatəli informasiya verir.

Rəsul Balayev,
iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru

Ötən ay 253,3 kiloqram qızıl istehsal edilib

Sentyabr ayında mədənçixarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 253,3 kiloqramı qızılın payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 43 kiloqram az olub.

Oktyabrın 1-nə olan vəziyyətə əsasən, 239,4 kiloqram hazır qızıl ehtiyatı var.



Ölkədə 382 kiloqram gümüş istehsal edilib

Sentyabr ayında mədənçixarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 382 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bu göstərici əvvəlki ayla müqayisədə 40 kiloqram çox olub.

Oktyabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 166,9 kiloqram təşkil edib.



Əsas kapitalla yönəldilmiş vəsaitin 69,6 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib



Cari ilin yanvar-sentyabr aylarında əsas kapitalla yönəldilmiş ümumi vəsaitin 0,7 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.

Dövlət Statistika Ko-

mitəsinin məlumatlarına əsasən, əsas kapitalla yönəldilmiş vəsaitin 69,6 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 67 milyon manatı rabitənin payına düşüb.

Госбюджет Азербайджана в январе-сентябре исполнен с профицитом в 0,25% ВВП



Профицит госбюджета Азербайджана за январь-сентябрь 2021 года по оперативным данным составил 159,7 млн манатов или 0,25% ВВП за отчетный период, сообщили агентству "Интерфакс-Азербайджан" в Госкомстате.

Согласно оперативным данным Минфина, доходы госбюджета составили 17 млрд 871,6 млн манатов (спад по сравнению с показателем января-сентября прошлого года на 0,5%), расходы - 17 млрд 711,9 млн манатов (спад на 5%).

Номинальный объем ВВП Азербайджана за 9 месяцев составил 62 млрд 877,4 млн манатов.

Прогноз по доходам госбюджета на 2021 год составляет 25 млрд 427 млн манатов, расходам - 28 млрд 543 млн манатов. Дефицит госбюджета на 2021 год прогнозируется на уровне 3 млрд 116 млн манатов или 4,1% ВВП.

Азербайджан увеличил в январе-сентябре производство электроэнергии на 7%

Производство электроэнергии в Азербайджане по итогам января-сентября 2021 года увеличилось по сравнению с аналогичным периодом прошлого года на 7% - до 19 млрд 329,2 млн. кВт/час, сообщили агентству «Интерфакс-Азербайджан» в Госкомитете по статистике. По данным комитета, объем производства товарной электроэнергии составил 18 млрд. 735,4 млн. кВт/час (рост на 7,3%). При этом, на ТЭС в



Азербайджане произведено 17 млрд. 629,8 млн. кВт/час (рост на 7%), на гидроэлектростанциях - 977 млн. кВт/час (рост на 14%). На ветряных электростанциях в отчетный период выработано 65,7 млн. кВт/час (спад на 10,2%),

на солнечных - 42,9 млн. кВт/час (рост на 15,9%). Производство электроэнергии в Азербайджане по итогам 2020 года по сравнению с 2019 годом сократилось на 1,1% - до 25 млрд 811,2 млн. кВт/час.

И российские компании пожелали восстанавливать Карабах



Москва заинтересована в участии российских компаний в восстановлении Карабаха. Об этом заявил посол РФ в Азербайджане Михаил Бочарников на международной выставке "Восстановление, реконструкция и развитие Карабаха" (Rebuild Karabakh 2021), стартовавшей в Баку. "Участие российских компаний в выставке очень важно.

Здесь представлен очень большой спектр компаний из различных частей Российской Федерации. Я как посол очень удовлетворен таким широким участием российских компаний в выставке в Азербайджане", - сказал российский дипломат, которого цитирует Sputnik Азербайджан. Бочарников отметил, что на поддержку стендов и компаний, которые на них представлены, работают сейчас российское торговое представительство и представительство российского экспортного центра. "То, что я увидел на этой

выставке, вселяет серьезные надежды. Я думаю, что при той серьезной работе, которая проводится сейчас по восстановлению Карабаха, российское участие может оказаться в этом существенным. Учитывая опыт российских компаний в различных строительных отраслях. Мы заинтересованы в том, чтобы российские компании участвовали в восстановлении Карабаха", - подчеркнул он. Недавно в Азербайджане побывала большая российская бизнес-миссия. Ожидается, что еще одна такая миссия посетит страну в ноябре, сообщил российский посол.

Хорватские компании готовы участвовать в восстановлении Карабаха

Вопрос участия хорватских компаний в работах по восстановлению Карабаха был обсужден в Баку. Об этом сказал министр иностранных дел Азербайджана Джейхун Байрамов на совместной пресс-конференции с хорватским коллегой Горданом Грлич-

Радманом. Согласно сообщению, министр отметил наличие большого потенциала для развития экономических связей между Азербайджаном и Хорватией. «На сегодняшней встрече был проведен обмен мнениями по вопросу привлечения

хорватских компаний к восстановительным работам на освобожденных территориях Азербайджана. В связи с этим хорватская сторона уже представила соответствующим структурам Азербайджана ряд предложений», - сказал Джейхун Байрамов.

Банковский сектор Азербайджана чувствует себя достаточно хорошо



Ситуация в банковском секторе Азербайджана устойчивая, банки преодолели негативные последствия, связанные с коронавирусной инфекцией COVID-19, заявил глава Центробанка Эльман Рустамов.

«Динамика показывает, что банковская среда здоровая, она хорошо вышла (из пандемии – ИФ). В основном, ситуацию в секторе портили те банки, которых мы удалили из системы, их показатели (4 банка, чья лицензия была отозвана весной 2020 года – ИФ). В целом, остальная часть

банковской системы была в нормальном состоянии», - сказал Рустамов журналистам в среду.

По его словам, в настоящее время адекватность капитала по банковской системе Азербайджана в 2 раза превышает нормативные требования Центробанка. Рустамов подчеркнул, что, учитывая текущую ситуацию, ЦБА постепенно отказался от некоторых мер поддержки банковского сектора. «Оставили только те смягчения, которые сегодня играют роль, чтобы держать ситуацию под контролем. В целом, динамика положительная, банковский сектор растет: как бизнес-кредитование, ипотечное, так и потребительское. Это показывает, что банковский сектор чувствует себя достаточно хорошо», - добавил глава ЦБА. Как сообщалось ранее, суммарные активы банковской системы Азербайджана за 8 месяцев 2021 года увеличились на 4,3%, кредитный портфель – на 7,4%, суммарная чистая прибыль – на 4%.

Бердымухамедов обсудил с Вагитом Алекперовым реализацию проектов на Каспии

Президент Туркмении Гурбангулы Бердымухамедов обсудил с главой компании «Лукойл» Вагитом Алекперовым реализацию проектов в Каспийском море. Об этом сообщило туркменское государственное информационное агентство TDH.

По его информации, на встрече обсуждалось «освоение углеводородных ресурсов Каспийского региона». Сообщается, что Алекперов проинформировал Бердымухамедова о деятельности «Лукойла» в Туркмении, в том числе о ходе реализации проектов в акватории Каспия, а также подтвердил заинтересованность в дальнейшем сотрудничестве и «намерение российских партнеров принимать активное участие в осуществляемых в Туркменистане масштабных отраслевых программах». При этом, по информации TDH, глава «Лукойла» заверил туркменского лидера, что «возглавляемая им компания будет и впредь со всей ответственностью подходить к выполнению принятых на себя обязательств».

В свою очередь Бердымухамедов отметил,



что Туркмения всегда открыта для продуктивного сотрудничества в сфере ТЭК, «где имеется огромный ресурсный и экономический потенциал». В феврале TDH сообщило, что «Лукойл» может принять участие в разработке месторождения «Достлуг» («Дружба») в Каспийском море. 21 января Туркмения и Азербайджан подписали межправительственный меморандум о совместной разведке и разработке этого месторождения. Месторождение было открыто в 1986 году азербайджанскими геологами. Согласно имеющимся оценкам, его запасы могут составлять около 50 млн. тонн нефти.

Строительство ГЭС Худаферин и Гыз Галасы на реке Араз завершится к 2024 г.

Строительство гидроэлектростанций "Худаферин" и "Гыз Галасы" на реке Араз на азербайджано-иранской границе завершится до 2024 года, сообщил министр энергетики Азербайджана Пярвиз Шахбазов.

"К настоящему времени закончено строительство плотин гидроузлов "Худаферин" и "Гыз Галасы". Продолжаются обсуждения по вопросу размера расходов на строительство Худаферинского гидроузла и расчета полученного ущерба (в результате армянской оккупации - ИФ), а также закупок и монтажа установок и оборудования для гидроэлектростанций. Строительство ГЭС "Худаферин" установленной мощностью 200 МВт и "Гыз Галасы" 80 МВт планируется завершить до 2024 года", - отметил глава Минэнерго в своей статье, опубликованной в среду в официальной печати. Он напомнил, что реализация данного проекта только Азербайджану

позволит производить 358 млн кВт/час электроэнергии в год, улучшить ирригацию 252 тыс. га существующих и наладить ирригацию 12 тыс. га новых пахотных земель.

Как сообщалось, президент Азербайджана Ильхам Алиев в июле 2016 года утвердил азербайджано-иранское соглашение о продолжении строительства гидроузла и гидроэлектростанции "Худаферин" и "Гыз галасы" над рекой Араз и совместного использования энергетических и водных ресурсов. Данный документ является продолжением ратифицированного ранее соглашения, реализация которого началась еще в 1989 году, но была позднее приостановлена вследствие оккупации Арменией части территории Азербайджана.

Указанные гидроузлы общей вместимостью свыше 1,6 млрд кубометров и электростанции позволят Азербайджану и Ирану совместно использовать водные и энергетические ресурсы реки Араз.

21-27 oktyabr 2021-ci il

Xarrat Qulu (1823-1883)

Şuşada musiqi məktəbinin yaradıcısı olan məşhur musiqi-şünas Xarrat Qulu (Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədli oğlu Pərinazzadə) 1823-cü ildə Şuşada doğulub. Mir Möhsün Nəvvab təzki-rəsində yazırdı: "Qulunun atası Məhəmməd İbrahim xan Cavanşirin nağara çalanı olub. Mən onu görmüşəm. Eys məclislərində nağara çalardı, oyunbaz idi, bazarda car çəkərdi. Ancaq oğlu Kərbəlayı Qulu Yusifi (şeir yazdığına görə - Yusifi onun təxəllüsü idi - Ə.Ç.) xoş görünüşlü bir kişi idi. Farsca savadı var idi... Məşğuliyyəti dülgərlik idi. Axır vaxtlar şəbihgərdanlıq edirdi (dini dramlarda rejissorluq)". Firidun bəy Köçərli isə "Azərbaycan ədəbiyyatı" kitabında yazırdı: "Kərbəlayı Qulunun sənəti xarratlıq idi. Çox daqiq

və əhli-zövq, şirinkəlam bir şəxs idi ki, cümlə Şuşa əhli onu əziz, mehriban tutardı. Öz sənətində artıq məharəti olduğu kimi, elmi musiqidən də xəbərdar idi". Beləliklə, Qulu həm bacarıqlı xarrat, həm gözəl səslı muğam ustası, həm də istedadlı şair idi. Bu sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcrlər, mərsiyələr, qəzəllər yazırdı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur. Xarrat Qulunun təşkil etdiyi məktəbdə 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək, onlara muğamətı oxumaq qaydalarını öyrədərdi. O zaman bu məktəb əslində dinə xidmət məqsədilə yara-

dılsa da, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynadı. Danılmaz faktdır ki, Xarrat Qulunun musiqi məktəbi bir sıra ustad sənətkarların yetişməsinə səbəb olub. Azərbaycanın görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Dəli İsmayıl, Bülbülcan, Keçəci oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadiqcan Xarrat Qulunun yetirmələridir. Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq, Şuşada musiqinin nəzəri məsələlərinə dair əsərlər də yaranırdı. Bu sırada məşhur alim və şair Mir Möhsün Nəvvabın xidməti mütləq qeyd edilməlidir. O dövrdə Şuşada məhərrəmlik təziyəsinin keçirilməsi xüsusi hazırlıqla qeyd edilirdi. Bu mərasimə, demək olar ki,



Şuşada çox ciddi hazırlaşardılar. Dini mərasim on gün davam edərdi. Bütün sənətkarlar, tacirlər öz emalatxana və dükanlarını bağlayaraq bu işə cəlb olunardılar. Dini tamaşaların hazırlanmasında Xarrat Qulunun özü və şagirdləri iştirak edərdi. Xüsusilə də o dövrdə Molla Pənah Vəqifin dini şeirləri oxunardı. Bu təziyə ilə əlaqədar bir çox ma-

Qarabağın görkəmli simaları

raqlı hadisə və rəvayətlər də bugününüzə qədər gəlib çatıb. Əslində şəbihgərdanlıqın xanəndəliyin inkişafına müəyyən təsiri olub. O səhnələri həm də ilk teatr tamaşaları da adlandırmaq olar. Xarrat Qulu adətən şəbih rollarını öz adamları arasında bölərdi. Bu barədə Firidun Şuşinski yazırdı: "Şümr rolunu oynamağa heç kəs razı olmazdı. Çünki Şuşada kim Yezid, Haris və Şümr rolunu oynasa, şəhər əhli həmin adamları bu adla çağırarmış. Təsədüfi deyildir ki, Şuşada Qurdlar məhəlləsində yaşayan Cavad kişiye Yezid Cavad, Köçərli məhəlləsində yaşayan Sarı Başırə Haris Başır deyərtilər". Bu səbəbdən də Xarrat Qulu ələcsiz qalaraq, bazarda kartof satan bir erməni kişisinə on manat qızıl pul verərək, Şümrün rolunu oynamasına razılıq alıb. Xarrat Qulu onunla məşq edib və tapşırıb ki, sən-

dən kim su istəsə verməyəcəksən. Erməni öz "rejissoru"nun tapşırığını yerinə yetirəcəyinə söz verib. Su istəyənlərə isə sonda belə deyib: "Mən sizə su verə bilmərəm. Xarrat Qulu pulumu kəsər". Tamaşaçılar da gülüşüb, şəbih də pozulub. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. ...Üç sənətin bilicisi adlandırılan Xarrat Qulu ağacdan gözəl əşyalar, fiqurlar, qəlyanlar, müxtəlif milli musiqi alətlərinin əsas hissələrini düzəldərdi. Gözəl səsi vardı. Ona muğam ustası da deyərtilər. Neçə-neçə xanəndənin müəllimi olub. O, həm də istedadlı şair idi. Mir Möhsün Nəvvabın təzki-rələrində rü-bailəri, qəzəlləri bizə yadigar qalıb. Eləcə də müasirləri olan şairlərlə apardığı deyişmənin də poetik mətni günümüze gəlib çatıb.

Qarabağın hava qapısı elan edilən Füzuli şəhəri yenidən canlanacaq



Ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir standartlar və memarlıq xüsusiyyətlərinə uyğun

inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq. Bu barədə deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü illə müqayisədə 2,5 dəfə artacaq Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr təşkil edəcək. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. "Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkə-

zində 5 hektar Memorial Kompleks salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar. Beləliklə, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşasına başlanılır", - deyər V.Bayramov qeyd edib.

“Hasilat Sənayesində Şəffaflıq” portalına müvafiq müəssisələrdən 145 göstərici daxil ediləcək

“Oktyabrın 19-da Azərbaycanda müvafiq hüquqi bazanın yaradılması, müxtəlif proqramların icrası, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, informasiyanın əldə edilməsində əlçatanlığın genişləndirilməsi, ictimai iştirakçıların artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri davam etdirilir.”

Bu sözləri oktyabrın 19-da Dövlət Statistika Komitəsində “Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimatı mərasimində çıxış edən Energetika naziri Pərviz Şahbazov deyib. Nazir qeyd edib ki, faydalı qazıntılarla zəngin olan və dövlət gəlirlərinin bir hissəsini həmin sərvətlərin istismarından əldə edən ölkəmizdə hasilat sənayesində davamlı və uzunmüddətli şəffaflıq mexanizmlərinin qurulması, habelə yüksək hesabatlılığın təmin edilməsi böyük əhəmiyyət kəsb edir. P.Şahbazov bildirib ki, Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən portala müvafiq sahələr üzrə fəaliyyət göstərən müəs-



sisələrdən 145 göstərici, o cümlədən hasilat, ixracın həcmi və dəyəri, məhsul növləri üzrə dövlətə ödənişlər, neft və qaz sazişləri çərçivəsində əməliyyat xərcləri və onların strukturu, sosial məqsədlərə çəkilən xərclər, aktivlər, əsas kapitala yönəldilən investisiyalar, işçilərin sayı və əməkhaqları üzrə məlumatlar, eləcə də ölkə üzrə enerji balans, enerji tutumu və digər məlumatlar daxil ediləcək.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 35 min 919 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 35 min 919 ipoteka krediti verilib. Fon-

dun vəsaitləri hesabına verilmis ipoteka kreditləri üzrə məbləğ 1 milyard 934 milyon 724 min 3 manatdır.

“Rebuild Karabakh” sərgisində 5 ölkənin milli pavilyonu iştirak edib

Çoxdan gözlənilən sərgi – “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi 2021-ci il oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində təşkil olunub. Eyni tarixlərdə, 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “BakuBuild 2021” və 13-cü Beynəlxalq “İstilik, Hava, Landırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” “Aquatherm Baku 2021” sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi başlayıb. Üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola bilərlər. Bu barədə 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” və 26-cı Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında deyilib. Qeyd edilib ki, 30 ildir gözlənilən birinci “Rebuild Karabakh” sərgisini Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi kimi adlandırmaq olar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş



Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində igid Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özal-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbədicə və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” sərgisi təşkil edilib. Sevindirici haldır ki, sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci “Rebuild

Karabakh” sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatasının dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var. Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə “yaşıl enerji”, “ağıllı kənd” layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.

Cari vergi arayışını kimlər təqdim etməlidir?

Vergi Məcəlləsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər “Cari vergilərin hesablanması haqqında Arayış”ı verməlidirmi? AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən vergi mütəxəssisi Dilqəm Göyüşovun sözlərinə görə, fərdi sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statu-



sunda yaradılmış müəssisə və təşkilatlardır. Mütəxəssis qeyd edib ki, Vergi Məcəlləsinə əsasən cari hesablamaları yalnız hüquqi şəxslər və fərdi sahibkarlar aparmalıdır: “Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin “Cari vergilərin hesablanması

haqqında Arayış”ı təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni, “Cari vergilərin hesablanması haqqında Arayış”ı bütün hüquqi şəxslər və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqdim etməlidirlər”.

BÖLÜYÜN ƏL-QOLU MİRZƏHƏSƏN

1992-ci il dekabr ayının 11-də Səncərədi kəndində anadan olub.

Həyatın ağır-acısından, şirinliyindən, doğrusundan, yalanından xəbərsiz uşaqlıq yaşayıb. 1999-cu ildə Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbində birinci sinf gedib. Həmin məktəbdə doqquzillik təhsilini 2008-ci ildə bitirir. 2009-cu ildə Astara Pedaqoji Kollecinin Bədən tərbiyə və idman ixtisası üzrə tələbəsi olur. 2012-ci ildə kollec məzununu olan Mirzəhəsən müddətli həqiqi hərbi xidmət üçün Ağdama yola düşür. 2014-cü il yanvarın 1-də hərbi xidməti başa çatır.

İntizamı, davranışı, bacarığı ilə seçilən Mirzəhəsənə orduda qalmaq təklif olunur. Hərbiçi olmaq istəsə də, valideynlərinin oğul həsrətindən keçə bilməyib evlərinə dönür.

3 il Lerikdə mühafizəçi işləyir. Mirzəhəsənin hərbiçi olmaq arzusu isə ürəyindəydi.

Nəhayət, 2017-ci ildə müddətdən artıq hərbi xidmət üçün sənədlərini Hərbi Komissarlığa təqdim edir.

Belə başlayır dostlarının “o, hərbiçi kimi doğulmuşdu” dedikləri Mirzəhəsənin ordu həyatı...

Türkiyədə Komando hərbi təlim kursları keçən leytenant Cəsarət Quliyev: “2 il bir yerdə işləmişik. Şəhid olduğu üçün demirəm, onun kimi insanlar az olur sözün tam mənasında. İnsan nə qədər səmimi, qayğı-keş, dostcanlı olar?! Adam dövlətini başqa necə sevməli? Minaatan idi. İşinin ustasıydı. Bütün silahları öyrənirdi. Çox qavramlı, intizamlı, məsuliyyətli idi. Savaşda da bir yerdəydik. Bölüyümüzün əl-qoluydu. Möcüzəydi. Cəld, çevik düşüncəsi vardı. Hər yerdə birincilərdəndi: şəhidləri çıxarır, yaralıları daşıyır, düşmən texnikasını məhv edir, onların maşınlarını belə gətirirdi. Ürəkliydi. Cəbrayıl, Füzuli döyüşlərimiz çox



çətin idi. 3-cü bölüyün komandiri olduğum 90 nəfərlik 2-ci tağımdaydı. Füzulinin Kürdlər kəndi yaxınlığında mühasirəyə düşdük. 5 gün mühasirədə ac-susuz qaldıq. Tikanlı qanqları belə dişləyib şirəsindən su əvəzi istifadə edirdik. Düşmən dağıdaydı. Yerə uzanıb qalmışdıq, başımızı qaldıra bilmirdik. Hər tərəfdən güllə yağırı. Bir də gördük Mirzəhəsən yoxdu. Gedib düşmənlərin ərzaq dolu maşınını gətirmişdi. Elə ürəkliydi. Ordan sağ çıxacağımızı bilmirdik. Sürünüb gedirdik. 25 şəhidimiz, 40-dan çox yaralımız oldu. Özüm bir kilometr sürmüşdüm. Elə orda da güllə dəydi. Bir gün sonra qayıtdıq. Yaralıları, şəhidləri götürdük. Çox ağır idi. Onu tapa bilmədik. Mühəribədi, hamını tapmaq, götürmək olmur. Sonra Şuşa istiqamətində döyüşlər başladı. Son nəfəsinə qədər döyüşdü. Çox belə oğul itirdik, ancaq məqsədimizə çatdıq. Belə oğulların torpağına kimsə göz dikə bilməz bir daha.”

Beyləqanın Həmlə taborunda olub Mirzəhəsən Əlizadə. Oktyabrın 24-də anası Kəsinə xanımın danışdığı son dəfə: “Sentyabrın 27-də zəng edəndə dedi ki, mühəribə başladı. Gedirəm. Elə şən səslə dedi, elə bildik zərərət edir, onların maşınlarını belə gətirirdi. Ürəkliydi. Cəbrayıl, Füzuli döyüşlərimiz çox

Heç narahat olmağımızı istəmir. Dəqiqələri sayırdım, saatları sayırdım. Zəngini gözləyirdim. Oktyabrın 24-dən sonra 50 gün xəbərsiz qaldıq. Yoldan-izdən soruşdum balamı. Uçan quşlardan xəbər gözlədim. Daşdan-divardan sorurdum: “Balam hamı?” Bütün günü zəngini gözləyirdim. Dostu Tamerlan Süleymanovun şəhid olması da onu çox sarsıtmışdı. Hər şey ola bilər. **“Bu uşaqların qisasını alacam” dedi. Aldı da...”**

“Bilo” ləqəbi ilə tanınırdı. Köhnə türk filmlərindəki Biloya oxşadığı üçün “Bilo” deyirdi döyüş yoldaşları. Ayağından yaralanır. Xəstəxanaya göndərə bilmirlər. “Sizi qoyub gedə bilmərəm” deyir. Yaralı Mirzəhəsən şəhid olanacan savaşır. Samid Xudatlı: **“Onunla bir ömür yaşamışam. Cəsarətini sözlə ifadə edə bilmirəm. Düşmənin yanından maşınlarını götürüb gəlirdi. Yaralıları daşıyırdı. Döyüşürdü. Birimiz ac olsaq, mütləq ərzaq tapırdı.”**

“2 oğlum vardı: Elşən, bir də Mirzəhəsən. Biri şəhid oldu. Vətən bağını qopartmaq olmur ürəkdən. O da elə bağlı idi. Torpaq uğruna torpağa qovuşdu. Pandemiyaya görə gedə bilmədik yanına, 10 ay görmədik onu. Məni ağrıdan budur. Sonra da xəbərsiz qaldıq. Qələbədən sonra axtarış qrupu tapdı oğlumu” - bunları söylədi qəhrəmanımızın atası. Dekabrın 14-də Astara camaatı daha bir igidini - şəhidini izdi-hamla qarşılayıb yola saldı. “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub Mirzəhəsən Şahin oğlu. Valideynləri narahat olanda, “özündən muğayət ol” deyəndə, “Şəhidlik uca məqamdır, Şəhidlik xoşbəxtlikdir, Şəhid Allahın seçilmiş bəndəsidir”, - deyər cavab vermiş Mirzəhəsən. Deməli, uca məqamına çatıb, xoşbəxt olub, seçilib.

Kəmalə Abiyeva

50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!



Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycanı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” 15 oktyabr tarixindən etibarən ölkəmizdə ən son model iPhone cihazlarının satışını gerçəkləşdirir. Uzun müddətdir gözlənilən iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları artıq Azercell Eksklüziv mağazalarında müştərilərin

ixtiyarına verilib. Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən Azercell Apple şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazları ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, Azercell-in Eksklüziv mağazalarından iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunur.

Xatırlatmaq istərdik ki, hələ 8 oktyabrdan etibarən yeni iPhone modellərinin limitsiz imkanlarını Azercell-lə kəşf etmək üçün bütün müştərilərə öncədən sifariş imkanı yaradılmışdır. Ən müasir texnologiyaları istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığıma sistemi ilə təchiz olunub.

21-27 oktyabr 2021-ci il Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib



Bakcell Bakı şəhərində, “Sahil” metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükən özündə müştəri xidməti, eyni zamanda nömrə və aksesuar satışı funksiyasını birləşdirərək, “hər şey bir arada” innovativ konsepsiyası əsasında qurulub.

Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən yeni mağazanın qurulmasında müştəri yönümlü yanaşmadan istifadə edilib. Burada abunəçiləri mobil rabitə xidmətlərinə aid bütün məsələlərdə kömək edə bilən xüsusi hazırlıq keçmiş əməkdaşlar qarşılayacaq. İnteryerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan, müştəri xidməti təmsilçiləri və dükən əməkdaşları ilə ünsiyyət isə daha

asandır. “Əminəm ki, bu konsept mağazada biz hər bir müştərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik.

Bu il növbəti dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş Bakcell şəbəkəsi və özündə yüksək keyfiyyətli müştəri xidməti və satış funksiyasını birləşdirən yeni konsept mağazalar vasitəsilə biz müştərilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcəyik”, - deyər Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Mağazanın şəhərin mərkəzində yerləşməsinə nəzərə alaraq, burada korporativ müştərilərə xidmətin göstərilməsi və B2B görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Bakcell şirkəti bu ilin sonundakı bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib



Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədir

Müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilinin 9 ayını geridə qoymuşduq. Bu ilin başlanğıcında silahlı qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşını xalq və ordu birliyi təcəssümünə çevrildi. Xalqımız yumruq kimi birləşərək şanlı qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaqlar, arxa oldu. Hər kəsin vətən fədaisinə çevrildiyi bu müddət ərzində “Azercell könüllüləri” xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərərək. Azercell əməkdaşlarından ibarət olan bu komanda həm mühəribə iştirakçıların özəllərinə, həm də mühəribənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.

“Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.

Ötən il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı ərzində “Azercell könüllüləri” Vətən mühəribəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyi ilə ölkə üzrə ümumilikdə 500-dən çox uşağa məhz özünün istədiyi hədiyyələr təqdim olunub.

Gələcəyimiz olan körpələrimiz 1 İyun – Uşaqların

Beynəlxalq Müdafiəsi Günündə də Azercell-in könüllüləri tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib. Azercell könüllüləri uşaqlarla yanaşı, İkinci Vətən mühəribəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovgat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə “Azercell könüllüləri”nin sayəsində 200-ə yaxın şəhid və qazi yaxınlarına, həmçinin aztəminatlı ailələrə bayram sovgatı çatdırılıb.

Eyni zamanda, könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovgatı ilə təbrik ediblər. Koronavirus pandemiyası dönməkdə tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri” nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərirlər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmir. 20-dən çox ailənin problemləri də imi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.

“Azercell könüllüləri” bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfəsini verirlər. Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir, və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlar dəstək olub.

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə Nazim Səmədzadəyə BACISI İRADƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyali Atasov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, “Azərmedia” MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500